



**Səbuhı Vəliyevin yeni şeirləri**  
**Məzahir ƏHMƏDOĞLUNUN**  
**təqdimatında**

**Arzuları qaldı belə**

Bir şəhid balasının sözləridir bu...

Arzuları qaldı belə,  
Meyvə deyil ki, dərəsən.  
Dünyanın gərdişi bilən  
O xoşbəxt kimdi görəsən?

Cavan iken işim-işim  
işildəyan  
Gülələrə xoş gəldilər.  
Harda oldu tuş gəldilər.  
Hərdən-hərdən gülələr de  
Rəhm elədi, qaldı belə.  
Dostun biri şəhidliyi  
fəth elədi,  
O birisi od içində  
Əhd elədi, qaldı belə.  
Qapınızın cəftəsindən  
gelən səslər,  
Bilirsənmi kimi səslər?

Həsrət səslerin ardına  
Yer gedirdi, göy gedirdi.  
Atan görən yuxurlarda  
Yaman tez-tez bəy gedirdin.

Bir yarpaqdı,  
Xəzan vaxtı tökülmədi,  
Başı üstündən qara yeller  
çekilmədi,  
Yuxuları qaldı belə.

Özü getdi  
Atacanlı mərd böyüdü,  
Şəkilləri  
Göz yaşları, dərd böyüdü,  
Əzizləri, yaxınları  
qaldı belə.

Saçlarına lap təzəcə  
dən düşürdü,  
Ana sabrı qaldı belə.  
Qəbri üstə əlində gül  
üşüyürdün,  
Yändi, qəbri qaldı belə.

Alinımızın yazıları  
Döñüb oldu qan çanağı.  
Sönmüşdə ata ocağı,  
Külək özü qaldı belə.

Sayığını sayan nə çox,  
Bir görün fələk nə sayır.  
Ərşə çıxan ahdan da çox,  
Fələk özü qaldı belə.

Zamanın sərt qovğasında  
Çox arzular hədər oldu.  
Bu get-gellər dünyasında,  
Mənim balam, bize qalan  
Vətən oldu, Vətən oldu.

**MƏLƏKDİ - GÖZÜ YAŞLI**

Ana şəhid oğluna toy edirdi...

Bir ananın səssiz haray,  
haydi bu,  
Dolaşırı bir sevimli aşiq üstə.  
Bir ruh gəzər  
Adamların başı üstə, -  
Görən kimin toyudu bu.

Bu dünyanın işinə bax,  
Gedən gedir, galən galır.  
Bu nə lədi görən Allah  
Bəysiz toyə  
Mələk özü gelin gelir.

Bosdu əli, bosdu yani,  
Göre bilməz onu heç kim  
Nurda gəlir.  
Bir ev nədi, çəşdi hamı,  
Bu gelin bir yurda gəlir.

Qubariyla, sevinciyə,  
Bu toy bizim  
Ruhumuzu sarıylərən,  
Daha geniş, daha mavi

# Dünyanın gərdişi bilən O xoşbəxt kimdi görəsən...

Göləleri açılan gördüm.  
Yanıb, yanıb quruyurkən,  
Gülləri açılan gördüm.

Ruhları şad olsun deyə,  
Əl açdı göye körpələr.  
Anaların "can" səsine  
"Atacan" deyən körpələr.

Dünyanın işi belədir,  
Heç vaxt sırrını açmadı.  
Ana nə illah elədi  
Gəlin üzünü açmadı.

Dağdan ağır toxananadır,  
Biz bir yana,  
Bu dünya da bir yanadır.  
Bu toydadır Haqqın səsi.

Burda qalxan nidaların  
son nöqtəsi  
Bizi Allah kölgəsinə  
Çağırın minbərdi bəlkə.  
O gün toyda bay oturan  
Bir deyil, minlərdi bəlkə.

İşığı, yaraşığı, -  
Neçe-neça qazılər,  
Şəhid analarıydı.  
Sabr etdikcə böyüyen,  
Böyüdükcə üzülnən  
Dünyanın şahzadə  
Xanımlarıydı.

Fani dünya  
Əvvəl-axır düşəcəksen  
Bizi saldırgan oyuna.  
Səni çağırıa bilməzdik  
Şəhid balanın toyuna.

Sorusundan ki, bu toy-dünyan  
Həqiqət, ya nağılımdır?  
İşdəklərin düyün-düyün,  
Bu düyünün açanmaya  
oguldumu?

Ana idi, əl çəkmədi,  
Haqq yerin alası oldu.  
Səni bu toyla təkədi,  
Minlərin anası oldu.

Ürəklər dolu olsa da,  
Gözlərə yaş görmədilər.  
Bəyle gəlinin yerini  
O günə boş görmədilər.

Bələ getməz dünya əlbət,  
Nə etdi, qarşılığı verildi.  
Bir kuncdəse  
Ana ilə gəlin xəlvət  
Bir-birinin göz yaşını silirdi.

**Tənha ağac**

Bir təpənin üstündədir,  
Gündüz gözü  
Gün yaman ağır keçir.  
Ay da onun qəsdindədir,  
İşində qalsın deyə  
Bir azca da yaxın keçir.

Tənha ağac, sərrini aç,  
danış bir az,  
Kim yanında xoş söz dedi,  
bir gül əkdi.  
Hər yanı dağıdan tufan  
Sənin başına əl əkdi.

Kimlər idi, dillənsənə,  
Yamana yozdular yaxşını.  
Necə vaxtsız-vedəsiz  
Qəbrini qazdlar yaxşın.

Görüb çəkildin özüne,  
Qarış-qarış, addim-addim.  
Barmı verirsən, yoxsa  
Yadından çıxdı adın  
Heç baltalı o əllər də  
Sənin üstünə qalxmadi.  
Bilməzdin qonşu meşə  
Sənə də ası düşər.  
"Qoynumdakı biten ağaclar  
Niyə bunca böyümədi,  
qalxmadi".  
Üstüne gəlen mehi  
Yarı yolda saxladı.  
Özü de bilmədi ki,  
Yalnız sənin xətrinə  
Allah onu bələlərdən  
saxladı.

Nə kövrələr, nə dinər,  
Bu ağacın dağ dərdində  
Çiçəklərin gözü ilə  
Bir düzəngah ağıladı.

Yarpaqları bir sözdən  
Səslesin, piçildər.  
Meşənin ağlı çashır.  
Bu ağac adamlarla  
Mehsiz neca  
Meh dilində danışır.

Allah soraqlı duruşu,  
Gövdəsi, budaqları  
Bir elçatmaz sehrədə,  
Bir ilahi biçimdə...  
Meşənin ucbatından,  
Yolu kəsilən meh də  
Əsir günah içinde.

Əvvəl-axır quruyacaq,  
Yox olacaq kölgəsi,  
Meşənin üzü güləcək.  
Dilində Allah kəlməsi,  
Qəti günün, saatın  
Bu ağac özü biləcək.

**Bu, gürşaddi...**

Bu , gürşaddi...  
Göylərin yeri rahatdı.  
Yerə nə olur, olsun,  
Sellər, sular oynasin.

Mələk baxdı maddim-maddim  
Köhne evin uğcuğuna.  
Damcıların sayı itdi.  
Gürşad bildiyin elədi,  
Sevmayənin acığına.

Yükünü çəkib gedən,  
Buludlar usanıb, qaldı.  
Görüş yerinə sari  
Əlliəri uzanı qaldı.

Bu , gürşaddi...  
Sanki göylərdən enən  
Dördnala çapan atdı.  
Bu yağışın altında  
Çəmənlər , düzərlər qaldı.  
Bir də ucundan tutub  
Yeriyan sözər qaldı,-

Səni, sevdiyimdən  
daha artıq sevmək,  
Gördüyümdən  
daha artıq görmək.  
Dodağın qacşın deyə,  
Özüma güldüyümdən  
daha artıq güləmkə.  
Yolunda öldüyümdən  
daha artıq ölmək.

Sən demə beləymis  
Arzuların ən şirini.  
Sevgilərlə doldur,  
Dağlırlar əksi oynayan  
Suların ən dərini.

Yüşən boz kürkü altında  
Siyarlıb çıxan baharda,  
Bir kəpənək qanadından  
Gözərlərin düşən tozla  
Ulduzlardan ayrı düşdü.

Qarşısında tövbə durur,

İşində bacım, üzmedə,  
Çiçəklər də əllərində  
Uzmadı bacım, üzmedə.

Yerlərini boş görünce,  
Uçub gəldilər üstüne.  
Quslar töküdə ləyəini  
Üzən gəmilər üstüne,  
Dözmədi bacım, dözmədi.

Quslar, quşlar...  
Dövrə vurub çığışdırilar.  
Bir nişanın harayına yiğişdilər-  
Har sevgi ahının ömrü  
Yüz ildi bacım, yüz ildi.

Gəmilər də üzdi, üzdi.  
Her şeyden əlini üzdi.  
Yüz illik sevgi ahindən ,  
O ağ yelkən əllerini  
Uzmadı bacım, üzmedə.

**Yaxşı ki...**

Dağlar başındaki buzlağa  
Nəfəs dəyməyib yaxşı ki.  
Bu zirvələr yaranışdan  
Qafəs görməyib yaxşı ki.

Yaşayır arın-arxayın.  
Yamancında  
Döyüşlərde yorğun düşən,  
Dağ kəlləri mürgülyər.  
Hərdən-hərdən  
İldirimlər yaxalayır, səngərləyir  
Hər ötən yel bu dağlardan  
Əsə bilməyib yaxşı ki.

Zalim fəleyin oyununda  
Dağ yüksək qalib boyunda.  
Min illərdi quçağında  
Çağlayıb susan bulaqdan  
Nəsə bilməyib yaxşı ki.

Keçər, duman da üzülər,  
Haçansa dünya düzələr.  
Alağözlü bir nazənin  
Yanıq verəndə yüzünə,  
Dərələrdən ayağını  
Üzə bilməyib yaxşı ki.

Gün gəldi, il dolandı  
Zelzələdən paralandı,  
Başına bir göl dolandı,  
Dağların ömrü uzandı.  
O qıymət gününənən  
Dözə bilməyib yaxşı ki.

Bu ömür-gün yollarında  
Seçincə dostu, yaxını,  
Əcəlin da qollarında  
Qocalıq kəsdi qapını.

Cox tez ayrıldı yolları,  
"Niyə?" sorur boş qolları.  
And yeri yox göz görəsi,  
Gözündə qoşa kölgəsi  
Ay işğindən qaçı.

Vuvası dağilan quşlar,  
Bir-biriyle baxışdırılar,  
Hara gəldi uşusdular,  
Cah-cah dilləri dolaşdı.  
Çöp gətirən dimdikləri  
Ay işğindən qaçı.

O kimdi dəhsət cəbrle,  
Galib çatdı doğma qəbre.  
Durub baxdı naşı-naşı,  
Oxunmayan bir başdaşı  
Ay işğindən qaçı.

Günəş batdı yavaş-yavaş,  
Nəsə bulanıb qarışıdı.  
Dağ kəlini bir quş kimi  
Dərə boyu uçuran daş,  
Ay işğindən qaçı.

**Göylər nə deyir**

Zamanın öz gərdişi var -  
Yerde belə çətinidə,  
Əlac ana bətnindəse,  
Göy üzüyle nə işin var?

Haqq olanı düşünürkən,  
Son bağlıları sən qırma gel.  
Qolun yanına düşürkən  
Göylərə əl qaldırma gel.

Cox şeyi verdin yellərə,  
Öz arındıdan yan durma gel.  
İmdad diləyen əllerə  
Leysan, dolu yağırdıma gel.

Sər səndən əhd alsın deyə  
Başına kül əleyəndə,  
Külə cavablaşın deyə,  
Sən özünü yandırma gel.

Bu dünyani nə bilmisən  
Günah işladıb gelmişən.  
Rəhəmə gətirə bilməsən,  
Paralanmış bağırına gel.

**Özümüzü gördük**

Gəldi uşaqlı illəri...  
Çox şeylərə heyər,  
Aşıqlik illəri...  
Laylay qanadlı nənələr,  
Yüyürükərlərən üçub getdi.

İllər keçdi, biz de gördük cavənləri,  
Sevgimizə "yox" deyilən yamanlığı.  
Köhne, təzə dəblərində,  
Amma ki, boş ciblərində  
Cavənlərin ləzzət anı keçib getdi.

Bu ömür-gün yollarında  
Seçincə dostu, yaxını,  
Əcəlin da qollarında  
Qocalıq kəsdi qapını.

Baxdıq, birlilikdə baxdıq,  
"Heyət" adlı bu filmə.  
Kimi ağlar gözü ilə,  
Kimi da gülə-gülə.

Baxdıq, özümüzü gördük.  
Qeylü-qalda, dar ayaqdə  
Niyə axı, biz hamımız,  
Niyə sən?  
Uzun çəkdi deyəsən.

Zülmət çöksəydi ekrana ,  
Uşaq olub, nağillardan  
Ovcumuza düşüb qalan  
Sırın-sırın almalar  
Åldanmadıq.  
İyirmisində gözəl-göygəç xanımların  
Bir sözündən odlanmadıq.  
Sonra ömrün xəzan çığı,  
Bağrı şan-şan,  
Həm de peşiman, peşiman,  
"Axmaq qoca" adlanmadıq.

**Sənsiz**

Yazda pəncəremizi  
Soyuq qış alır, sənsiz  
Mıralar düşmən olur ,  
Küsüb barışır, sənsiz.

Bir uşaq gülüş umur,  
Gözüm yaşarı, sənsiz.  
Səni çox sevim deyə  
Çoxmu yaşayı, sənsiz?

Görüş yerimiz ki, var,  
Yağar yağışlar, sənsiz.  
Bu damcı-piçilti lər  
Səni bağışlar, sənsiz.

Ay ulduza, Yer göye  
Çətin yaraşır, sənsiz.  
Elə məzarımız da  
Olsun yanaşı, sənsiz.

**Ay işğindən qaçı**

Ay işığı uzaq gəzər  
Dibi görünməyən şamdan,  
Nə dözər, nə də bağışlar.  
Kiminsə uyuq damından  
Başına yağan yağışlar  
Ay işğindən qaçı.

**Sevgi ahi**

Axşamdan başladı yağış,  
Ömründə belə yağmamış.  
Yerla bir oldu leşəklər,  
Görüş yerindən çiçəklər  
Küsmədi bacım, küsmədi.

Hər şey dəyişdi bir anda,  
Göyün yeddinci qatında